




BILFA SİLAN

HƏR CÜR HAVA ŞƏRAİTİNƏ DAYANIQLILIQ
GÖSTƏRƏN SİLİKON ƏSASLI , DEKORATİV
SON QAT XARİCİ MƏKAN BOYASIDIR.



XÜSUSİYYƏTLƏRİ

Bilfa boyalarının Silikon texnologiyası ilə gəlişdirilmiş rütubət, nəm, günəş, yağış və hər cür hava şəraitinə dayanıqlılıq göstərən , su dəfədicisi və nəfəs alma cəhətini özündə bütünləşdirən su əsaslı son qat xarici məkan boyasıdır. Bilfa Silan maksimum nəfəs alma özəliyi ilə fasad cəbhələrin quru qalmasını və enerji itkisinin qarşısını alır. 4 mövsüm maksimum performans göstərir, ilk günkü rəng tonunu illərlə qoruyur. Tətbiq edildiyi səthlərə mükəmməl yapışır , pullanıb tökülmür. Tətbiqi asan, sürətli və sərfəlidir. Maksimum buxar keçiriciliyi vardır. Tez quruyar rəngi solmaz. İstifadə edildiyi səthə mükəmməl tutunur çatlamaz, qabarmaz.tökülməz.Örtücülüğü son dərəcə yüksəkdir.

İSTİFADƏ QAYDALARI

Tətbiq olunacaq səth yaxşıca təmizlənir, çatlar Bilfa Xarici Məkan Məcunu ilə təmir olunur.Geniş səthlərdə rulo ilə tətbiq edilir, divar kəsişmə yerləri və pəncərə kənarlarında fırça istifadə edilir .Tətbiq olunacaq səthin quru, təmiz və öz özünü daşıyacaq vəziyyətdə olması lazımdır . Divarlarda yuyulmamış dəniz qumundan istifadə edildiyi və ya zəmindən aldığı nəmin nəticəsində oxşalanma kimi hallar müşahidə edilərsə öncə mütəxəssislə məsləhət etməyiniz tövsiyyə olunur. Beton, brut beton və yeni suvaq edilmiş səthlərdə möhkəmlənmə zamanına diqqət edilməli (28 gün).Bilfa Silikonlu Astar ilə divarlar astarlandıqdan sonra boyama işinə başlamaq olar. Bilfa Silan Boya istifadəsi ən az iki qat, gözləmə zamanı isə 6-8 saat olmalıdır. Boya istifadəsi zamanı məkanın və səthin temperaturu +5 və 30°C dərəcədə çox olmamasına, hər növ yağışdan və dondan qorunmasına diqqət edilməlidir.

İNCƏLTMƏ

Fırça və rulo istifadəsi zamanı təmiz su ilə 10 % incəldilərək iki qat vurulması tövsiyyə edilir. Ton fərqliliklərinin olmaması üçün böyük m² sahələrdə boyanın eyni nisbətə incəldilməsi tövsiyyə olunur.

SƏRFİYYAT

Boyanacaq divar səthinə və əmiciliyinə görə tək qatda 1 lt boya ilə 8-10 m² sahə boyana bilər. Dəqiq sərfiyyat üçün həmin sahədə boyanı test edib miqdarı müəyyən etmək olar.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5 kq, 10 kq, 25 kq

"UNİTAR MMC" Bilfa markalı məhsulların istehsalçı şirkətidir.

Ünvan: Bakı şəh. Əhməd Rəcəbli 205

Tel: + 994(12) 464 86 74 / + 994 (50) 228 19 40 / www.bilfa.az / info@bilfa.az

